

## Qabdulla Tukay professor Pənah Xəlilovun tədqiqatlarında

**Töhfə Talibova**

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan.

E-mail: [tohfe\\_1@yahoo.com](mailto:tohfe_1@yahoo.com)

**Annotasiya.** Həyatı doğma xalqının azadlığı uğrunda mübarizələrdə keçmiş məşhur tatar şairi Qabdulla Tukayın böyük ədəbi irsi sağlığından bu günə qədər dünyanın ən məşhur tədqiqatçı alimlərinin diqqətini cəlb etmişdir. Azərbaycanın ədəbiyyatşunas alimləri də bu sahədə böyük işlər görmüşlər. Tanınmış tənqidçi və tərcüməçi alim Pənah Xəlilov Qabdulla Tukayın ədəbi yaradıcılığı haqqında Azərbaycanda ilk dəfə tədqiqat aparmış ədəbiyyatşunasdır.

Bu məqalədə professor Pənah Xəlilovun tatar xalqının böyük oğlu və mütəfəkkir şairi Qabdulla Tukayın yaradıcılığına həsr etdiyi elmi məqalələrindən bəhs edilir.

**Açar sözlər:** Qabdulla Tukay, tatar ədəbiyyatı, Azərbaycan ədəbiyyatşunaslığı, tədqiqat əsəri, novator şair

**Məqalə tarixçəsi:** göndərilib – 15.01.2021; qəbul edilib – 30.01.2021

## Gabdulla Tukay in the studies of professor, Penah Khalilov

**Tohfe Talibova**

Doctor of Philosophy in Philology

Institute of Literature named after Nizami Ganjavi of ANAS. Azerbaijan.

E-mail: [tohfe\\_1@yahoo.com](mailto:tohfe_1@yahoo.com)

**Abstract.** Rich literary heritage of prominent Tatar poet Gabdulla Tukay who dedicated his life fighting for the freedom of his native people, attracted attention of most famous research scientists of the world. Azerbaijani literary critics carried out a lot of work in this field. Well-known critic and translator Penah Khalilov is the first literary critic who conducted research on the poet's literary work.

In this article is dealt with the scientific articles of professor, Penah Khalillov dedicated to Gabdulla Tukay, the great son and poet-thinker of the Tatar people.

**Keywords:** Gabdulla Tukay, Tatar literature, Azerbaijani literary criticism, research work, innovative poet

**Article history:** received – 15.01.2021; accepted – 30.01.2021

### **Giriş / Introduction**

Tatar xalqının böyük şairi Qabdulla Tukayın (1886-1913) zəngin ədəbi irsi öz sağlığında olduğu kimi, vaxtsız ölümündən sonra da Azərbaycanın tanınmış şair və yazıçılarının, ədəbiyyatşunas alimlərinin daim diqqət mərkəzində olmuşdur. Azərbaycan alimləri tərəfindən onun mövzu əlvanlığı ilə diqqəti cəlb edən poetik yaradıcılığına dair müxtəlif illərdə çoxlu sayıda elmi məqalələr yazılıb çap etdirilmişdir. Şairin yaradıcılığının tədqiqi və təbliği sahəsində Bakı Dövlət Universitetinin mərhum professoru, tanınmış ədəbiyyatşunas alim, tənqidçi və tərcüməçi Pənah Xəlilovun (1925-2019) böyük xidmətləri olmuşdur. Türk xalqları ədəbiyyatının mahir bilicisi olan bu cəfakesh alim ömrünün sonuna qədər belə böyük ədəbiyyat xəzinəsinin tədqiqi, tərcüməsi və nəşri ilə məşğul olmuşdur.

### Əsas hissə / Main Part

Pənah Xəlilov ilk dəfə 1953-cü ildə böyük şairin vaxtsız vəfatının 40 illiyi münasibətilə “Qabdulla Tukay” adlı məqaləsi ilə Azərbaycan Yəzicilər İttifaqının o zamankı mətbu orqanı olan “Ədəbiyyat və incəsənət” adlı qəzetində çıxış etmişdir [1].

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda Qabdulla Tukayın yaradıcılığından bəhs edən bütün tədqiqat əsərlərində demək olar ki, bir qayda olaraq, Azərbaycanın məşhur satirik şairi Mirzə Ələkbər Sabirin adı çəkilir, hər iki şairin əzab-əziyyətli həyatı və satirik yaradıcılıqları müqayisəli şəkildə təhlil edilir. Bu da təbiidir, çünki Qabdulla Tukay satirik yaradıcılığında M.Ə.Sabirin satirasından yetərinçə faydalananmış, şeirin bu janrında da gözəl sənət nümunələri yaratmışdır. Professor P.Xəlilov bu ənənənin əsasını qoyan ilk tədqiqatçı alimdir desək, yəqin ki, səhv etmərik. Məhz onun bu məqaləsindən sonra Azərbaycanın tanınmış ədəbiyyatşunas alımlarından professor Əziz Mirəhmədov, professor Əziz Şərif və tanınmış tatar alimi professor Razidə Qəniyeva bu ənənəni ləyaqətlə davam etdirmiş, bu mövzuda bir neçə sanballı elmi məqalələr yazılmışlar.

Professor P.Xəlilov adıçəkilən məqaləsini belə başlamışdır: “M.Ə.Sabir XX əsrin əvvəllərində Azərbaycan poeziyasında sönməz bir günəş kimi parlmiş, cəhalət, zülm və istibdad dünyasında ildirim kimi çaxmışdır. Sabir öz nəcib arzuları və böyük əməllərində doğma xalqının qəlbində vüqar, yenilməzlik, hünər və mərdlik timsalı kimi daim yaşayır.

Tukay da Sabir kimi 1905-ci il inqilabından sonra böyük bir istedad kimi parlamışdır. Sabir XX əsr Azərbaycan poeziyasının ən gözəl nümunələri olan ölməz əsərlərini əsasən altı ilin içərisində (1905-1911) yaratmışsa, Q.Tukay da cəmi səkkiz ilin müddətində, yəni 1905-1913-cü illər arasında XX əsr tatar poeziyasının incisi sayılan böyük bir ədəbi irs qoyub getmişdir” [1].

Professor P.Xəlilov bu məqaləsində Tukayın poetik yaradıcılığının iki əsas xarakterik xüsusiyyətindən bəhs etmişdir: “Tukayın əsərləri istər öz sağlığında, istərsə özündən sonra kütlələrin əlində azadlıq düşmənlərinə: ruhanilərə, millətçilərə, hakim siniflərə, çar istibdadına ... qarşı kəskin bir silah oldu... İnqilabi-demokratik ideyalar təbliğ edən Tukay dövrünün parazitlərini, burjuaziyanı və ruhaniyəti dərin bir qəzəblə ifşa etmişdir. O, dİNƏ, CƏHALƏT qarşı elm və maarifi, ailə-məiŞət əsarətinə qarşı xalq azadlığını, inqilabi mübarizəni irəli sürürdü” [1]. Müəllif, Tukayın yaradıcılığında ikinci xarakterik xüsusiyyət kimi, onun rus ədəbi simalarına və Rusiyaya böyük simpatiyasının olduğunu qeyd etmişdir: “Tukayın yaradıcılığı, jurnalistik fəaliyyəti, rus yazıçılarının əsərlərindən etdiyi tərcümələr tatar poeziyasının tərəqqisinə ciddi təkan verdi...

Tukay öz xalqının xoşbəxtliyini, gələcək taleyini böyük rus xalqı ilə sarsılmaz dostluqda görür və Rusyanın oynadığı proqressiv rolü bütün varlığı ilə dərk edirdi...

Qabdulla Tukay mütərəqqi rus mədəniyyətinin, qabaqcıl rus ictimai fikrinin pərəstişkarı, rus ədəbiyyatının ən qızığın təbliğatçısı olmuşdur. O, Nekrasovdan, Koltsovdan, Puşkin və Lermontovdan, Maksim Qorkidən öyrənmiş, ələlxüsüs Puşkin və Lermontovu sönməz bir məhəbbətlə sevmışdır. Tukay Puşkin və Lermontovun bir sıra əsərlərini tatar dilinə tərcümə etmişdir” [1].

Professor P.Xəlilov 1956-ci ildə tərtib etdiyi “SSRİ xalqları ədəbiyyatı müntəxəbatı” adlı kitabına Tukay haqqında daxil etdiyi qısa məzmunlu oçerkdə yenə də son fikirlərini davam etdirmişdir. Tukayın rus ədəbiyyatından faydalandığını göstərən müəllif bu dəfə M.Ə.Sabirdən də təsirləndiyini yazmışdır: “O, Puşkin, Lermontov, Tolstoy, Nekrasov kimi böyük rus şairlərini oxuyub öyrənir, M.Qorkinin təsiri altında inkişaf edir. Onun yaradıcılığına “Molla Nəsrəddin” jurnalının və M.Ə.Sabirin satiralarının da xeyirxah təsiri olmuşdur. Tukay 1906-1913-cü illər arasında zəngin satirik irs yaradır, tatar ədəbiyyatına dərin ictimai motivlər, inqilabi-demokratik ideyalar gətirir” [5, s.484-485].

Professor P.Xəlilov Azərbaycan ədəbiyyatşunaslığında ilk dəfə olaraq Tukayın “Öz xalqıma”, “Tatar şairinin düşüncələri”, “Getmərik”, “Təsəlli”, “Kim tanıydı səni, sevgilim” və “O qızə” adlı şeirlərini Azərbaycan dilinə tərcümə edərək bu müntəxəbatata daxil etmişdir [5, s.485-489].

XX əsrin 60-cı illərindən başlayaraq Azərbaycanın ali məktəblərində o zamankı SSRİ –yə daxil olan xalqların ədəbiyyatı tədris olunmağa başlamışdır. Bu fənnin tədrisi üçün dərs vəsaitini də professor Pənah Xəlilov yazıb və 1968-ci ildə nəşr etdirmişdir. Müəllif dərsliyin II kitabına Şərqi Slavyan və Baltikyanı respublikaların ədəbiyyatı ilə yanaşı, ayrıca “Tatar ədəbiyyatı” fəslini də daxil

etmişdir. Bu fəsildə o, tatar ədəbiyyatının bir çox görkəmli nümayəndələrinin həyat və fəaliyyəti haqqında məlumat vermişdir. Müəllif daha çox Q.Tukayın yaradıcılığından bəhs etmişdir [3, s.372-376]. Əvvəlki əsərlərində olduğu kimi, müəllif bu əsərində də Tukaya həsr etdiyi fəsildə onun tərcüməyi halından qısaca bəhs etdikdən sonra, əsas diqqəti onun yaradıcılığına yönəltmiş, onun bir şair kimi doğma xalqı qarşısındaki vətəndaşlıq mövqeyini belə təsvir etmişdir: "Q.Tukay bütün şüurlu həyatını öz doğma xalqına həsr etmiş, onun tərəqqisi, azadlıq və səadəti uğrunda çalışmışdır..."

Xalqın keçmiş və müasir həyatına dərindən nəzər salan şair onun qəhrəmanlıq ruhunu, mübarizə əzminini, mütilik və cahilliyini də yaxşı görürdü. O, mərdlərlə məslək dostu olub, cahil və mütilərə ikrəh hissi ilə yanaşmışdır. Birincilər Q.Tukayda qürur oyatmışsa, ikincilər acı kədər doğurmuşdur. Hər iki təəssürati əsl vətəndaş kimi yaşayan şair xalqın alqışından ruhlanmış, avaraların töhmətindən isə qəzəblənmişdir" [3, s.374].

Müəllif bu ocerkində Tukayın bir neçə şeirinin nümunəsində onun yaradıcılığına xas olan əsas əlamətləri göstərmışdır. O göstərir ki, "Q.Tukay xalqı elə okeana bənzədir ki, onun qasırğalı, firtinalı günləri ilə yanaşı, sakit anları da vardır. Onun sevincinə şərik olan, qəm yükünə də gərək dözsün!" [3, s.374]. Müəllif bu fikrinin davamı olaraq, şairin "Öz xalqıma" adlı şeirini onun lirk yaradıcılığının ən qiymətli nümunəsi kimi dəyərləndirərək yazmışdır: "Doğma xalqına münasibətini bu qədər aşkar edən əsərlər içərisində Q.Tukayın "Öz xalqıma" adlı şeirini ən hərarətli and kimi qiymətləndir-sək, səhv etmərik. Şair qəzəldən, adətən, öz lirk və daxili duyğularını, bəzən də elmi-fəlsəfi fikirləri-ni ifadə üçün istifadə etmişdir. Q.Tukay qəzəl janrını ən hərarətli vətənpərvərlik lirkası səviyyəsinə yüksəltmişdir" [3, s.374].

Qabdulla Tukay böyük amallar şairi idi. O, heç zaman milli çərçivədə qapanıb qalmamış, bəşəri ideallar uğrunda mübarizə aparmışdır. Məqalədə də qeyd edildiyi kimi, "Xalqını, onun dilini, mədəniyyətini, sənət məbədini böyük məhəbbətlə sevən Q.Tukay əsl beynəlmiləlçi idi. Çünkü o, milli inkişafa məhdud millətçilik mövqeyindən yox, Rusiyada yaşayan xalqların xoşbəxt gələcəyi və qardaşlığı idealı mövqeyindən baxmış, millət, milli müqəddədarat pərdəsi altında öz xudpəsənd məqsədlərini gizlədən burjua millətçilərinin iç üzünü açmışdır" [3, s.375].

Professor P.Xəlilov bu ocerkində Q.Tukayın lirk yaradıcılığı kimi, onun epik yaradıcılığından da bəhs etmiş, onun "Yeni kəsik baş" poeması haqqında qısa da olsa məlumat vermişdir. Müəllif yazar ki, "Kəsik baş" dini möcüzələr mövzusunda yazılan poemadır ki, ondan ayrı-ayrı şairlər müxtəlif məqsəd üçün mövzu götürmüştür. Q.Tukayın əsəri öz məzmunu etibarı ilə bir tərəfdən köhnə "Kəsik baş" a parodiyyadır. Müəllif həmin dini əsərin möcüzələrinə, dini "mütqaddəslərə" gülür, onları kəskin boyalarla canlandırır. Digər tərəfdən "Yeni kəsik baş" poeması müəllifin müasiri olduğu tatar həyatının rəzalətlərini üzə çıxarıır. "Kəsik baş" süjeti Q.Tukayın əlində öz zəmanəsini qamçılamamaq üçün bir vasitə olmuşdur. Köhnə əsrin məntiqinə gılmək üçün Q.Tukay poemaya müasir real həyatla bağlı təfsilatlar gətirmişdir" [3, s.375-376]. Məqalənin sonunda müəllif, Q.Tukayın müasiri olduğu tatar həyatından poemaya daxil etdiyi süjetlərdən bəhs etmişdir.

Professor P.Xəlilov Ali məktəblərin filologiya fakültəsinin tələbələri üçün dərs vasaitini sonra-ki illərdə daha da təmillezdirib, yeni əlavələrlə birlikdə yenidən nəşr etdirmişdir. Dərsliyin II hissəsi-nə, əvvəlki əsərində yazdığı ocerkə heç bir dəyişiklik etmədən yenə də "Tatar ədəbiyyatı" fəslini və Q.Tukaya həsr etdiyi bölməni olduğu kimi daxil etmişdir [2, s.273-277].

Azərbaycan ikinci dəfə öz müstəqilliyini qazandıqdan sonra (18 sentyabr 1991-ci il) Azərbaycanın ali tədris məktəblərində türk xalqlarının ədəbiyyatının öyrənilməsinə xüsusi diqqət ayrılmış, "Türk xalqları ədəbiyyatı" fənni tədris olunmağa başlamışdır. Bu tədris fənni üçün ilk dərs vəsaitini yanan və tədris edən yenə də professor Pənah Xəlilov olmuşdur. O, uzun illər müəllimlik etdiyi Bakı Dövlət Universitetinin tələbələri üçün müstəqillik illərinin əvvəllerində "Türk xalqlarının və Şərqi slavyanların ədəbiyyatı" adlı dərslik hazırlayıb nəşr etdirmişdir [4]. Həmin dərsliyə yenə də "Tatar ədəbiyyatı" fəslini daxil etmiş, Q.Tukayın yaradıcılığından geniş bəhs etmişdir [4, s.330-336]. Müəllif Tukaya həsr etdiyi bölmənin əvvəllinə 1977-ci ildə nəşr etdirdiyi "SSRİ xalqları ədəbiyyatı"nın II hissəsinə daxil etdiyi ocerki salmışdır. Məqalənin son hissəsində müəllif Q.Tukayın Avropanın və Şərqiñ dahi söz ustalarının yaradıcılığını daim mütaliə etməsindən, türk dünyasının korifey sənətkar-larından Xəyyam, Nizami, Füzuli, Nəvai və Məhəmmədqulunun bədii yaradıcılığı ilə yaxından tanış ol-

duğundan, Azərbaycan mütəfəkkirləri M.F.Axundov, M.Ə.Sabir, C.Məmmədquluzadə, N.Nərimanov, H.Zərdabinin yaradıcılıqlarına böyük hörmətlə yanaşlığından bəhs etmişdir [4, s.334-335]. Məqaləsinin sonunda Q.Tukayın Azərbaycan mətbuatı ilə six əlaqədə olduğuna xüsusi diqqət yetirmişdir. Onun Azərbaycanın məşhur qəzeti lərindən “Şərqi rus”, “Irşad”, “Həyat” kimi qəzeti lərini, xüsusən məşhur “Molla Nəsrəddin” satirk jurnalının daim izlədiyini qeyd etmişdir [4, s.335].

Professor P.Xəlilov bu məqaləsində Q.Tukayın M.Ə.Sabirin satirk yaradıcılığına xüsusi münasibət bəslədiyindən, onadan bəhrələndiyindən, jurnalistlik fəaliyyətində “Molla Nəsrəddin” i örnək kimi götürdüyündən bəhs etmişdir. Müəllif məqaləsini bu fikirlərlə yekunlaşdırılmışdır: “Molla Nəsrəddin” və M.Ə.Sabir satirası Q.Tukay üçün örnək olmuşdur. Amma Tukayın jurnalist fəaliyyətini, satiralarını yalnız ədəbi təsirə bağlamaq, Tatarıstan ədəbi mühitini nəzərdən qaçırmamaq, bu mühitdə boy atan ədəbi qüvvələrə tarixən yanaşmamaq olmaz. Sabir və Tukay XX əsrдə ictimai-siyasi və ədəbi-mədəni mühitin yetişdirdiyi, bir-birini tanıdıqca yaxınlaşan iki orijinal dühadır. Onların ədəbi irsi nə qədər müştərək olsa da, bir o qədər fərdi hadisədir” [4, s.336].

### Nəticə / Conclusion

Professor Pənah Xəlilov Qabdulla Tukayın yaradıcılığına yalnız haqqında bəhs etdiyimiz məqalələrində deyil, türk xalqları ədəbiyyatından bəhs edən digər araşdırılmalarında da toxunmuş, onun ədəbi yaradıcılığını geniş təbliğ etmişdir. Onun özünün də göstərdiyi kimi, “Ölümündən keçən neçə onilliklər ərzində onun ədəbi irsi zamanın sınaqlarından şərəflə çıxmışdır... Təbiidir ki, Tukayın həyat və yaradıcılıq yolu ədəbiyyatşunaslığın da müntəzəm məşgul olduğu bir mövzudur. Bu mövzuya üz tutanlar XX əsr tatar ədəbiyyatındaki ədəbi cərəyanlara, ədəbi inkişafın mürəkkəb prosesinə dair yeni sənədlər tapmaq, prosesə yeni şərh verməklə kifayətlənə bilmirlər; onları Q.Tukay sənətinin müasirliyi, şairin gələcək haqqında düşüncələri, vaxtı ilə sonu və yönü aydın görünməyən ideoloji mübarizələrin indi daha aydın olan aqibəti düşündür. Tədqiqatçılar Tukayı yalnız çarpışlığı qüvvələr əhatəsində yox, həm də arxalandığı mütərəqqi ziyalılar əhatəsində göstərirler. Bu fon Tukayı milli mühitdə daha parlaq canlandırır. Lakin Tukayı daha geniş mühitdə, daha geniş ziyalı əhatəsində göstərməyə getdikcə ehtiyac artır. Bu ehtiyac milli xüsusiyyətləri güclü olan bir xəlqi şairi beynəlmiləl aləmdə, qohum xalqlarla ünsiyyətdə, dönyanın siyasi-ictimai və mədəni mühit xəritəsində təqdim etmək zəruriliyindən doğur” [4, s.344].

Müəllif son fikirlərini 1994-cü ildə arzu şəklində dilə gətirmiştir. O vaxtdan çox illər ötmüş, dəyişən dünyada mütərəqqi fikirli, müasir filoloji fikrə təsir edə bilən tanınmış ədəbiyyatşunas alimlər yetişmişdir. Məhz bu alimlərin yeni tədqiqatları, tatar alimlərinin isə Tukayı dünya səviyyəsində layiqince təbliğ etmələri sayəsində indi bu parlaq ədəbi simanın bədii irsi dünya ədəbiyyatşunaslığında ən çox tədqiq olunan mövzulardan biridir və bu geniş ədəbi məkanda onun yaradıcılığı öz layiqli yerini tutmuşdur.

### Ədəbiyyat / References

1. Xəlilov P. Qabdulla Tukay (vəfatının 40 illiyi). “Ədəbiyyat və incəsənət” qəzeti. – Bakı: 1953, 18 aprel, № 12 (697).
2. Xəlilov P. SSRİ xalqları ədəbiyyatı. II hissə. Ali məktəblərin filoloji fakültəsi üçün dərslik. Yenidən işlənmiş ikinci nəşri. – Bakı: Maarif nəşriyyatı, 1977.
3. Xəlilov P. SSRİ xalqları ədəbiyyatı. II kitab. (Şərqi Slavyan, pribaltika və tatar xalqları ədəbiyyatı). Ali məktəblər üçün dərslik. – Bakı: Maarif nəşriyyatı, 1968.
4. Xəlilov P. Türk xalqlarının və Şərqi slavyanların ədəbiyyatı. Birinci kitab. Bakı Dövlət Universitetinin tələbələri üçün dərslik. Yenidən işlənmiş III nəşri. – Bakı: Maarif nəşriyyatı, 1994.
5. SSRİ xalqları ədəbiyyatı müntəxəbatı. Tərtib edəni: P.Xəlilov. – Bakı: Azərbaycan Universiteti nəşriyyatı, 1956.
6. İsa Həbibbəyli, İsmixan Osmanlı. Qabdulla Tukay və Azərbaycan. Bakı: Elm və təhsil, 2021.

## Габдулла Тукай по исследованиям профессора Панаха Халилова

**Тохфे Талыбова**

Доктор философии по филологии

Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан.

E-mail: [tohfe\\_t@yahoo.com](mailto:tohfe_t@yahoo.com)

**Резюме.** Ценное литературное наследие выдающегося татарского поэта Габдуллы Тукая, всю свою жизнь посвятившего борьбе за освобождение родного народа, ещё при жизни и вплоть до наших дней привлекало внимание видных учёных исследователей всего мира. Азербайджанские учёные литературоведы также провели немалую работу в этом направлении. Первый труд по изучению литературного наследия Габдуллы Тукая принадлежит известному критику и переводчику, учёному литературоведу Панаху Халилову. В данной статье рассмотрены научные статьи профессора Панаха Халилова, посвящённые творчеству великого сына татарского народа, поэту и мыслителю Габдулле Тукаю.

**Ключевые слова:** Габдулла Тукай, татарская литература, азербайджанское литературоведение, исследовательский труд, поэт-новатор